

Gəncənin sənətkarlıq tarixi haqqında tədqiqat əsəri

Bu günlərdə Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərinin tarixinə dair ingilis dilində monoqrafiya nəşr edilmişdir.

Monoqrafiya "Applied significance of investigation of handicrafts branches in Ganja city based on innovative technologies (Historical-ethnographic research)" ("Gəncə şəhərində sənətkarlıq ənənələrinin innovativ texnologiyalarla öyrənilməsinin tətbiqi əhəmiyyəti – tarixi-etnoqrafik tədqiqat") adlanır.

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti" ilə elan edilmişdir və Şərqi ilk demokratik dövlətinin birinci paytaxtı məhz Gəncə şəhəri olmuşdur. Bu səbəbdən də kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmişdir.


Monoqrafiya 110 səhifə olmaqla giriş hissədən, 2 fəsil, 7 başlıq, italyan və ingilis dillərində xülasələr, istifadə edilmiş mənbələr və ədəbiyyat siyahısından ibarətdir.

Kitabın müəllifi AMEA Gəncə Böləməsi Diyarşuraslıq İnstitutunun əməkdaşı, bölmənin Gənc Alim və Mütxəssislər Şurasının sədri, elm üzrə "Prezident mükafatçısı", tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovdur. Monoqrafiyanın elmi redaktorları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, ölkəmizdə etnoqrafiya üzrə ilk qadın elmlər doktoru, professor Nərgiz Quliyeva və sosiologiya üzrə elmlər doktoru, Çexiya İctimai Elmlər Akademiyasının profesoru Ilona Doroşinadır.

Monoqrafiyanın rəyçiləri antropologiya elmləri doktoru, Amerika Birləşmiş Ştatlarının Smithsonian İnstitutu Antropologiya departamentinin rəhbəri, professor Pol Maykl Taylor və ictimai elmlər üzrə doktor, İtaliyanın Sapienza Universitetinin və Albaniyanın Aleksandr Moisiu Universitetinin fəxri üzvü, professor Sokol Pacukaydır.

Monoqrafiyada giriş hisse dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin bəytləri ilə başlayır.

Kitabın üz qabığında Britaniyanın paytaxtı London şəhərindəki "Viktoria və Albert" muzeyində mühafizə edilən qədim Gəncə xalçası təsvir olunmuşdur.



Monoqrafiyada, ilk dəfə olaraq, yerli sənətkarlıq nümunələrinin kompleks şəkildə tədqiq edilməsi nəticəsində Gəncənin və bütövlükde Qərb bölgəsinin Azərbaycanın sənətkarlıq tarixindəki əhəmiyyəti müəyyənləşdirilmiş, sənətkarlıq məməlatlarının ənənəvi multikulturalizm dəyərlərinin öyrənilməsində, mənəbə kimi, dəyəri elmi esaslarla üzə çıxarılmışdır. Elmi dəlillərə istinad müəyyən edilmişdir ki, Gəncədə tarixən yaşlı müşxtəlif xalqların, milli azlıqların yerli əhalisi ilə qarşılıqlı sosial-mədəni münasibətlərinin inkişafına, birgə yaşayış mədəniyyətinin qurunmasına sənətkarlıq ənənələri müsbət təsir göstərmüşdür.

Qədim Gəncə şəhəri ərazisində ABŞ, İtaliya və Yaponiyadan olan nüfuzlu alimlərle birgə aparılmış beynəlxalq arxeoloji və etnoqrafik ekspedisiyaların axtarışları nəticəsində müəyyən olunmuşdur ki, şəhərin tarixən beynəlxalq əhəmiyyətli "İpek yolu" üzrə yerləşməsi ilə ya-naşı, daxili və xarici ticarətdə Gəncənin rolunun

yüksəlməsində nəfis, keyfiyyətli sənətkarlıq məhsullarının əhəmiyyəti yüksək olmuşdur. Orta əsrlər dövründə etibarən Gəncədən xarici ölkələrə ixrac edilən və yüksək keyfiyyəti, nəfis sənət xüsusiyyətləri ilə seçilmiş ipak məmələtlərinin, xüsusilə də UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş kəlağayı sənətinin (şerbaflığın) sənətkarlıq ənənələrimizin öyrənilməsində əhəmiyyəti məsəlesi də araşdırılmışdır.

İlk dəfə olaraq, Gəncə şəhərinin Nizami Gəncəvi adına Dövlət Tarix-Diyarşunaslıq Muzeyində, son yeddi ildə şəhərdə yaradılmış Heydər Əliyev Kompleksinin Xalq-tətbiqi sənət mərkəzində, Nizami Gəncəvi Muzeyində, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyində, Məhsəti Gəncəvi Mərkəzində, Mirzə Şəfi Vazeh muzeyində, Gəncə şəhər "Dulusçuluq", "Zərif sənətlər", "Ağacışləmə", "Xalçaçılıq" elmi-tətbiqi mərkəzlərində, İmamzadə ziyarətgahında "Dini-tarixi kitablar muzeyi"ndə mühafizə edilən sənətkarlıq nümunələri, tarixi eksponatlar mühüm etnoqrafik və etnoloji mənbələr kimi öyrənilmişdir.

Gəncənin qədim tarixə malik "İmamzadə", "Səbzikar" məzarlıqlarındaki çoxsaylı islamaqədərki və İslam dövrünə aid qəbir abidələrinin, nəsil sərdabələrinin tədqiqi nəticəsində həkkakılıq, xəttatlıq, daşışlama, daşyonna, sümükisləmə

kimi qədim sənət növlərinin səciyyəvi xüsusiyyətləri araşdırılmışdır.

Monoqrafiyada toxuculuq, dulusçuluq, mis-gərlik, dəmirçilik, zərgərlik, şəbəkəçilik, şərbaflıq, həkkakılıq, boyaqçılıq, etriyyat işi, papaqçılıq və digər sənətkarlıq növlərinin Gəncə şəhərində əsrlər boyu mövcud olmuş "Əttarlar", "Dulusçular", "Dəmirçilər", "Boyaqçilar", "Misgərlər" kimi yüzdən artıq məhellənin yaranmasında yer almış tarixi əhəmiyyəti elmi əsaslarla tədqiq edilmişdir.

Kitabda Gəncənin yerli sənətkarlıq məmələləri çoxsaylı yazılı mənbələr, tarixi mexəzələr, arxiv materialları, muzey eksponatları, çöl etnoqrafik materialları əsasında elmi cəhətdən öyrənilmişdir.

Monoqrafiya Çexiya İctimai Elmlər Akademiyası və "V decko vydavatelsky centrum Sociosfyra-CZ" Beynəlxalq elmi nəşriyyatının təşəbbüsü ilə, təmənnasız olaraq, nəşr edilmişdir. Kitab özündə AMEA Gəncə Bölümü ilə İtaliyanın Sapienza Universitetinin və İctimai Elmlər üzrə Aralıq Denizi Hövzəsi Elmi Tedqiqat Mərkəzinin birgə əməkdaşlığının elmi nəticələrini əks etdirir.

AYTƏN İSMAYILOVA
AMEA Gəncə Bölümü
İctimaiyyətlə əlaqələr şöbəsi